

# Ariqlamaq üçün möcüzəvi qida yoxdur

**Dietoloq Leyla Zülfüqarova: "Ariqlaya bilməyənlər kor-koranə proqramlarla buna can atanlardır"**

**A**dətən yay aylarında ariqlamağa çalışanların sayı çoxalır. Xüsusi silə de xanımlar arasında. Yayda toyların sayı artır, cimərlik mövsümü başlayır deyə, qışda çəki alan xanımlar ariqlamaq fikrinə düşürlər. Nəticədə bir çoxları aslində ariqlamaq yox, bir növ orqanizmə qəsd etmək xarakteri daşıyan metodları sınayırlar. Əvəzində isə ya heç ariqlayırlar, ya da elə ariqlayırlar ki, sağlamlıqları təhlükə qarşısında qalır. Lakin sağlam şəkildə, düzgün qidalanma rejiminə pozmadan da ariqlamaq olar. Dietoloq Leyla Zülfüqarova ilə də məhz bu barədə səhbət apardıq.

- Havalarda istiləşdikcə ariqlamaq istəyənlərin sayı da artır. Yəqin sizin də işiniz çoxalıb...

- Ariqlamaq yalnız gözəlləşmək istəyərək yada düşməməlidir. Qiş aylarında yiğilən kilogramlar nədənə bəzi xanımların yadına yayda düşür. Yayda toylar çoxalır, qəşəng palalar geyinmək istəyirlər, cimərliyə gedəcəklər deyə, bu fesilde kilolar daha çox gözə görür. Amma bu, düzgün mövqə deyil. Kiloqramların arasında böyük xəstiliklər yarılır. Gözəlliklə yanaşın, insan öz sağlamlığından düşünməlidir. Bu stereotiplər dəyişməlidir. Amma son vaxtlar bununla bağlı inkişaf gedir. Hətta orucluq ayında belə pasientlərim olur. Çünkü hər mövsüm üçün insanın düzgün qidalanma programı olmalıdır. Bəlkə də hər bir fərd üçün özəl program hazırladığımı görə hansısa mövsümə pasient azlığı hiss etmirəm. Amma müəyyən araşdırmaclar görə, yayda ariqlamaq istəyənlərin sayı çoxalır.

- Ariqlamaq yox, düzgün qidalanma programı üçün müraciət edənlər olurmu?

- Düzgün qidalanma, kökəlmə, ariqlama, hamile xanımların, uşaqların, yaşı adamların bəslənməsi proqramları ayrıdır. Düzgün qidalanma programı hər kəsə lazımdır. Nə qədər fərdi orqanizm varsa, o qədər də program var. İnsan təkcə ariqlamaq üçün həkimə müraciət etməməlidir. Düzgün qidalanma üçün müraciət edənləri daha çox alqışlayıram. Çünkü artıq çəkidiən əziyyət çəkmədən sağlamlıqlarının qeydine qalırlar. Bəzi insanlar normal parametrdə olsalar da, dəb xatirinə ariqlamaq isteyirlər.

- Ariqlamaq üçün internetdə müxtəlif vəsitələr məşhurdur. Hansısa qidanı yeyirlər, həb içirlər və s.

- Yalnız ariqlamağın arxasında qəçməq olmaz. Düzgün qidalanma programında insanı ariqladan qida yoxdur. Hansısa həb içməklə də insan ariqlaya bilmər. Amma insanlarımı bunu arzulayırlar. Zaman-zaman sosial şəbəkələrde hansısa vəsitələr bir müddət dəb olur. İnsanlar bu vəsitələri orqanizmlərində tətbiq etdiyindən sonra fəsadlarını görürler. Hansısa fəsadla üzləşəndən sonra müraciət edirler ki, başıma belə iş gəlib. Mən o cür insanlarla işləyərkən daha çox əziyyət çəkirəm. Daha çox məlumat verir və zərər görmüş orqanizmi nəzərə alıram. Çünkü kordanmış vəziyyət dəha çox problemlərə yol açır bilir. Əvvəlcədən mütəxəssis müraciət etmək olmaz? Zəncəfil, limon, soda kimi vəsitələrlə ariqlama metodları sosial şəbəkələrdə dəb olub. Hətta orta məktəb səviyyəsində biologiya və anatomiyadan müəyyən qədər məlumatı olan adam belə, bu vəsitələrlə ariqlamağa nə dərəcədə ciddi baxa bilər? Çay sodası qidanın tərkibinə qatılır, amma müəyyən dozadır. Qidaya müəyyən dozadə qatılan sodanı daxile yeridək ki, bu, yağıları eridəcək. Bu, nə dərəcədə düzgündür? İnsan orqanizmine bu cür yanaşmaq olmaz. Ariqlamaq üçün möcüzəvi qida axtarmayın. Mətbəximizin içərisindəki qidalara özümüzün doğru münasibətimiz olarsa, mö-

cüzəvi qidalarımız da onlar ola bilər.

- Bir nəfər üçün təyin edilən pəhriz proqramlarından dostlar, tanışlar da istifadə edirlər. Bu, hansı problemlərə səbəb ola bilər?

- Mənə müraciət edən şəxsin müəyyən diaqnostik nəticələrini eldə etdiyindən sonra onun üçün program hazırlayıram. Bir nəfər üçün fərdi program hazırlayıb, pasiente təqdim etmək haradəsə 3 saat vaxtımı aparır. 45 dəqiqə də o programı pasiente izah edirəm. Pasientin xəstiliklərini öyrənib, ona uyğun fərdi program təyin edirəm. İnsanların orqanizmləri, xəstilikləri eyni olmadığı üçün proqramlar da fərqli olur. Bir neçə xəstəliyi olan insan üçün program təyin edərkən onun düzgün qidalanmasının təmin etmək yanaşı, həm də ariqlamasına nail oluram. Bir proqramla iki funksiyani idarə etmiş oluram. İnsanlar bunun neçə çətin bir proses olduğunu düşünüyə bilərlər. İndiye qədər deyirdilər ki, pəhriz saxlasan təzyiqin düşəcək, saçları tökülacek, derin tez qocalacaq. Çünkü o vaxt edilənlər pəhriz yox, insanların orqanizmlərinə etdiyi sui-qəsd idi. Pəhriz düzgün heyat tərzi və qidalanma deməkdir və bütün tibbin başında dayanır. Çünkü biz pəhriz təyin edərkən orqanizmim tibbi olaraq bütün detallarını nəzərə alırıq.

- Həblərin də ariqlatmadığını dediniz.

**Bəzən cərrahi müdaxilə olmadan piylərden qurtulmağın mümkün olmadığını deyirlər.**

- Bariatrik cərrahiyə dietologyanın effekt vermədiyi məqamda işin içində gire bilir. Amma bariatrik cərrahiyənin effekt vermədiyi halda qidalanma öne keçə bilir. Hər bir sahədə birinci qidalanma öndədir. Elə ölkənin dietoloqu ola bilər ki, müəyyən çəki qrupları üçün program tərtib etsin, daha ağır çəkililərlə işləməsin. Yaxud ağır çəkililəri cərraha yönəltsin. Amma mənim praktikamda bu yoxdur və istenilən çəkide patientlə işləyirəm. Neticəmiz də çox gözəl olur. Bizdə ən çox çəkili olanlar 200-220 kq arasında olur. Bunların içərisində rast gəldiyim ələ ağır xəstələr olub ki, çox gözəl işimiz alınır. Mən indiye qədər heç bir pasientimi cərraha yönəltməmişəm. Amma cərrahların mənə yönəltikləri kifayət qədərdir.

- Bəzən: "Nə etsəm də ariqlaya bilmərəm" - deyirlər. Sizcə, kimlər ariqlaya bilmir?

- Ariqlaya bilməyənlər kor-koranə proqramlarla buna can atanlardır. Düzgün proqramla istenilən şəxsin ariqlamasına nail olmuşuq. Özünün metodları ilə ariqlamağa



olub ki, çox insan ariqlamaq istəyərənən etrafındaki insanlardan kömək alır və eksinə, köklədir. Sonra da deyir ki, pəhriz saxladım, eksinə, kökəldim.

- Ariqlamaq üçün idmanla gedənlər çox olur. Sizin proqramınızda idman var mı?

- Mən heç bir pasientime idman təyin etmirəm. Hətta evvelcə idman etmədən ariqlayaqlarına təccübənlərdir. Mən idmanı inkar etmirəm, bu, sağlam heyat tərzi üçün çox lazımdır. Idman üçün kökəlmək lazımdır. Ariqlı insan da idman etməlidir.

- Ariqlamaqla yanaşı, bir də kökəlmək dərđi olanlar var. Nə qədər istəsələr də, kökələ bilmirlər. O cür insanların bəzilərində problem olsa da, tamamilə sağlam olub, kökələ bilməyənləri də var. Bu, necə olur?

- Hər iki hal qəbulunandır. Çünkü kökəlmək istəmek ariqlamaqdan ciddi problemdir. Onun müəyyən əmsali var. Həmin rəqəmlərə əsasən pasientin hansı dərəcədə ariq olduğunu müəyyənləşdiririk. Yəni o, xəstəlik səviyyəsindədir, yoxsa yox? Kökəlmək arzusunda olanlar ariqlamaq istəyənlərdən dəha çox eziyyət çəkirler. Cəmiyyətimizdə belə insanlar çoxdur. Kökəlmək istəyənlərin hətta bir qrupu psixoloji xəstilik səviyyəsinə çatır. Az çəkidiə olmanın başlıca səbəbi az yemək, qidaları, organizmi sevməkdir. Bütün bunlara vaxtında diqqət edilməsə, sonda ağır nəticəyə gətirib çıxarıır. Belə xəstələrin vəziyyəti haqda analiz verək, diaqnoz qoya bilirik. Ariqlığın xəstəlik fazasına girəcək dərəcədə ağır formaları var. Amma ən ağır növlerində belə, kökəlmək mümkündür. Ən ağır formada olan xəstələrim olub ki, gözəl nəticədə etdə etmişik. Hətta onlardan bəziləri dünəninin bir çox ölkələrində kökəlməle bağlı müalicələr alıblar, amma xeyri olmayıb. Xəstəliyin ən ağır forması olan anoreksiya ilə 3 kilo kökəlməyə nail olmuşuq. Anoreksiya ilə 3 kilo kökəlmək adı insanların 30 kilo kökəlməsi deməkdir.

- Bəs özünüz üçün formada qalmaya görə hər hansı program təyin etmisiniz-mi?

- Mən bütün günü işdə oluram. Bununla əlaqədar digər aktiv hərəkətlərə, idmana vaxtım olmur. Heç vaxt idmana getməmişəm, yaxud da insanlara təqdim etdiyim pəhrizləri öz orqanizmim üçün araşdırıb yazmağa da vaxtım yoxdur. Amma mən bir neçə il önce özüm üçün bir qidalanma programı təyin etmişəm. Qidalanma programını evvəldən düzgün qurmaq lazımdır ki, sonra niyə kökələmə deyə, əziyyət çəkməyək. Mən əsasən yemək vaxtında qidalanıram. Bəzən işimlə əlaqədar qidalanmamla bağlı səhvərim olur ki, bu zaman kilo ala bilərəm. Məsələn, axşamlar kalorili yeyə bilərəm. Amma burada qızıl qidalalar var ki, hansı qida ilə hansını yesəm, kökəlmə verməz və düzgün formada qala bilərəm. Birlərə riayət edirəm. Hətta işimlə əlaqəli stressdən də uzaq dura bilərəm ki, bu, məndə kökəlmə yarada bilər. Amma düzgün qidalanmamla bunun da öhdəsindən gelə bilirəm.

Aygün Asımqızı



**Amma bir çox insan həblərdən istifadə edir**

- Ariqlamaq üçün yaşından asılı olmayaraq, heç kim həblərdən istifadə etməlidir. Ariqlamaq üçün yağı parçalayacaq həb yoxdur. Düzəndir, aparatlar, idman və s. kimi metodlar ariqladır. Onu deyim ki, bu yaxınlarda Avropa Kongresində iştirak etdim. Avropada keçirilən kongresdə dünya şöhrəti alımlar sağlıqlı qidalanma programından başqa ariqlamaq üçün bütün metodların fəsadları olduğunu qənaətine gəldilər. Əməliyyatla artıq piyələnmədən can qurtarmağa çalışıllar belə, bu zaman da insanın düzgün qidalanması lazımdır.

- Bayaq zəng vuran pasientiniz ana olmağa hazırlaşdığını bildirdi. Hamiləlik dövründə xanım ariqlama programından yararlanır bilər?

- Həmin xanım həm də talassemiya xəstəsidir. Talassemiyalı xəstənin bəslənmə programı başqdır. Eyni zamanda, biz həmin xanımın ariqlamasını nəzərə alırıq. Həm də onun ana olmasına nail olduq. Hamilə qaldıqdan sonra isə ona hamilə xanımlar üçün düzgün bəslənmə programı təyin etdim.

- İstenilən çəki qrupunda olanları pəhriz ilə normal çəkiyə salmaq mümkündür?

can atıb, cəhdli neticəsiz qalanlar sonra mənim yanına gəlirlər. Deyir ki, bir ildir ariqlamağa çalışıram, heç ne yoxdur. Amma indi bir həftəyə bu qədər ariqlamışam. Necə olur ki, ariqladım? Çünkü onu mütəxəssis deyilər. Dietologiya mütəxəssis sahədir. Heç kim yerdən durub dietoloq ola bilməz. Bu, tibbin sahəsidir və dietoloq olmaq üçün həkim təhsili olmalıdır. Ona görə de: "Necə oldu ki, ariqladım" - sualını vermek düzgün deyil. Mütəxəssisə müraciət edib ariqlamamaq kimdir? Hal mənə görə yoxdur.

- Ariqlamaq isteyənlər bəzən çörək-dən tamamilə intiña edirlər. Bu, düzgün metod ola bilərmi?

- "Çörəyi, qara çayı rasiondan çıxar, yaşılı çay iç, ariqlayacaqsan" - deyirlər. Bəzən bütün bu metodları sınavırlar, heç ne alınmır. Mənim təqdim etdiyim programda kalorili qidalalar olsa da, ariqlayırlar. Dietologiya çətin sahədir və kimyəvi reaksiyalardan ibarət bir elmdir. Mən çörəyi verək ariqladıram, amma orada bir çox xırda detalları nezaretdə saxlayıram. Bu, hamı üçün eyni ola bilmez və özəl yanaşma tələb edir. Təsəvvür edin ki, bir insanın üreyində problem var və o, həkimdən deyil, dost-tanışlarından məslehət isteyir. Bu cür mülacə mümkündür? Yox. Dietologiya da belədir. İndiye qədər belə